

Nəsiminin 650 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bu günlərdə Saatlı rayonunda dahi Azərbaycan şairi Nəsiminin 650 illiyinə həsr edilmiş ədəbi-bədii, musiqili kompozisiya keçirilib. Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin nəzdində fəaliyyət göstərən “Uşaq və gənclərin yaradıcılıq studiyası”nın rəhbəri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Mehdi Mehdişadənin rəhbərliyi ilə hazırlanmış ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.



Rayon icra hakimiyyətinin əməkdaşı Mehriban Ağayeva öz çıxışında mütəfəkkir şairin Azərbaycan ədəbiyyatındakı rolundan, şeirlərindəki hər sözün, hər misranın dərin mənaya malik olduğunu qeyd edib. Dahi şairin dilimizin zənginliklərindən məharətlə istifadə etdiyi, Orta Asiyada, Türkiyədə, İranda, İraqda hər kəsin öz dilində

onun şeirlərini, qəzəllərini əzbər söylədiyini bildirib.

Qeyd edib ki, şair, həm də Azərbaycan tarixində hüruflilik təriqətinin əsas təbliğatçılarından biri olmuşdur. Nəsimi şeirlərinə fəlsəfi yanaşaraq cahanın, kainatın sirlərini şair dili ilə oxucuya çatdırı bilmişdir. Təsədüfi deyil ki, XIV əsrdə yaşamış şairin yazdığı əsərlər XXI əsrin oxucu-

ları tərəfindən də böyük rəğbətlə qarşılanır.

Dövlətimizin hər zaman ictimai-siyasi, mədəni xadimlərə, onların sənətinə verdiyi dəyərdən, qiymətdən söhbət açan M.Ağayeva bunun nəticəsi olaraq bu il İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə kampaniyalarının, sərgilərin, müsabiqələrin, yarışla-

rın və digər tədbirlərin keçirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən MKS-nin direktoru Sakit Bağirov, Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sürəyya Zeynalova, rayon mədəniyyət idarəsinin baş məsləhətçisi Şərqiyyə Şahpələngova və başqaları şairin yaradıcılığından, ölkəmizdə

mədəniyyət və incənət xadimlərinə verilən yüksək dəyərlərdən söhbət açıblar.

Sonda dahi şairin qəzəllərinə həsr olunmuş muğam ifaları səsləndirib və ədəbi-bədii, musiqili kompozisiya nümayiş etdirilib.

**Hüseyn EYNULLAYEV,
Saatlı Rayonu Heydər Əliyev
Mərkəzinin əməkdaşı**